

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Varazdin Development and Entrepreneurship Agency (VADEA) təşkilatının qarşılıqlı əməkdaşlığı ilə 25 iyun 2021-ci il tarixində keçiriləcək İqtisadi və Sosial İnkişaf 70-ci beynəlxalq elmi konfransının əsas mövzuları

1. Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar

- İqtisadi artımın və inkişafın sosial-iqtisadi aspektləri;
- Beynəlxalq nəqliyyat dəhlizləri və davamlı inkişafın istiqamətləri;
- Əhalinin beynəlxalq miqrasiyasının sosial-iqtisadi problemləri;
- Beynəlxalq biznesin inkişaf meyilləri və qlobal transformasiya problemi;
- Dünyanın ekoloji tarazlığı və qlobal istiləşmə;
- Qlobal enerji təhlükəsizliyi və beynəlxalq iqtisadi inkişaf;
- Dünya gəlirlərinin bölgüsündə qeyri bərabərlik və qlobal sosial-iqtisadi meyillər.

Sustainable Development: New Approaches and Global Challenges

- Socio-economic aspects of economic growth and development
- International transport corridors and directions of sustainable development
- Socio-economic problems of international migration of population
- International Business Development Trends and Global Transformation Problems
- The world's ecological balance and global warming
- Global energy security and international economic development
- Inequality in global income and global socio-economic trends

2. Sosial iqtisadi inkişafa əsaslanan innovasiya

- İnnovativ proseslər və sosial-iqtisadi artım;
- Elm-təhsil-mədəni sahələrin koordinasiyası və intellektual mülkiyyətin realizasiyası;
- İnformasiya texnologiyaları və sosial-iqtisadi inkişaf;
- Biliyə əsaslanan iqtisadi fəaliyyət və sosial-iqtisadi inkişaf;
- İnnovasiya xüsusiyyətli biliyin formalaşması və sosial innovasiya;
- İnnovasiyalı təlim və elektron biliklərin ötürülməsi;
- İnnovativ bilik istehsalı və elmi ideyaların formalaşması və tətbiqi.

Innovation-based socio-economic development

- Innovative processes and socio-economic growth
- Coordination of scientific, educational and cultural spheres and the realization of intellectual property
- Information technology and socio-economic development
- Knowledge-based economic activity and socio-economic development
- Innovative knowledge formation and social innovation
- Innovative training and transfer of electronic knowledge
- Formation and application of innovative knowledge production and scientific ideas

3. Davamlı inkişaf hədəfləri: fiskal və monetar siyasət

- Fiskal siyasət və makroiqtisadi tarazlıq;
- Milli gəlir bölgüsündə qeyri bərabərlik və fiskal tənzimlənmə;

- Dövlət xərclərinin maliyyələşdirilməsi və büdcə gəlirləri;
- Fiskal dayanıqlıq və sosial-iqtisadi hədəflər;
- Üzən kurs sistemi və monetar dəyişiklik;
- Gəlir bərabərsizliyi və davamlı iqtisadi inkişaf;
- Sabit və üzən kurs sistemləri: ümumi və fərqli cəhətlər.

The objectives of sustainable development, fiscal and monetary mechanisms

- Fiscal policy and macroeconomic equilibrium
- Non-discrimination and fiscal adjustment in the national income division
- Public Expenditure Financing and Budget Revenues
- Fiscal sustainability and socio-economic targets
- Floating course system and monetary change
- Inequality of Income and Sustainable Economic Development
- Fixed and floating course systems: general and distinctive features

4. Təbii sərvət gəlirlərinin sosial-iqtisadi aspektləri

- Beynəlxalq neft-qaz marşrutları və neft-qaz ixrac kəmərlərinin şaxələnməsi;
- TANAP və TAP layihələrinin səmərəliliyin qiymətləndirilməsi;
- Təbii resurs gəlirləri və qeyri neft sektorunun inkişaf problemləri;
- Təbii resurs gəlirləri və ekoloji tarazlığın idarə olunması mexanizmləri;
- Təbii resurs gəlirləri və əhəlinin sosial-iqtisadi rifah problemi;
- Təbii resurslara investisiyalar və gəlirlər;
- Təbii resurslarla zənginlik, davamlı inkişaf və ətraf mühit.

Socio-economic aspects of natural resource revenues

- International oil-gas routes and diversion of oil-gas pipelines
- Evaluation of TANAP and TAP projects efficiency
- Natural resource revenues and non-oil sector development problems
- Natural resource revenues and environmental balance management mechanisms
- Natural resource revenues and the socio-economic well-being of the population
- Investments and revenues to natural resources
- Richness of natural resources, sustainable development and environment

5. Qeyri-müəyyənlik şəraitində şirkətlər

- Rəqabət mühitinə davamlı şirkətlərin qurulması;
- Müasir bazar iqtisadiyyatı;
- Planlaşdırma və ya proqnozlaşdırma:konsepsiyalar və modellər;
- Korporativ idarəetmə;
- İstehsalat: Strategiya, Texnologiya və Təşkilat;
- İnsan kapitalının inkişafı və idarəedilməsi;
- Marketing menecmentinin perspektivləri;
- Biznesin hüquqi mühiti;
- Biznes imkanlarının davamlılığı;
- İKT imkanlarının biznes fəaliyyətində tətbiqi;
- Korporativ maliyyə;
- Mühasibat uçotu və audit.

Enterprise in Turbulent Environment

- Building a Resilient Organization
- The Economics of Modern Enterprise
- Planning or Predicting: Concepts and Models
- Corporate Governance
- Manufacturing: Strategy, Technology, and Organization
- Human Capital Management
- Marketing Perspective
- The Legal Environment of Business
- Business Continuity
- ICT Support to Business Activities
- Corporate Finance
- Accounting and Auditing

6. Bürokratiya və yaradıcı sahibkarlıq

- Milli iqtisadiyyatda KOS subyektlərinin rolu;
- KOS subyektlərinin qlobal dəyər zəncirlərində rolu;
- Yaradıcı, kreativ təhsil.

Entrepreneurship Caught Between Creativity and Bureaucracy

- The Role of SMEs in National Economies
- SMEs in Global Value Chains
- Education for Creativity